



Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə *müsabiqə və müsahibənin* keçirilməsi Qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının [2009-cu il 4 dekabr tarixli, 930-IIIQ](#) nömrəli Qanunu ilə təsdiq edilmiş «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 13-cü maddəsinin icrasını təmin etmək məqsədi ilə **qərara alıram**:

Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə *müsabiqə və müsahibənin* keçirilməsi qaydaları haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 15 iyul 2010-cu il

№ 305

«Azərbaycan» qəzetində dərc edilmişdir (16 iyul 2010-cu il, № 151) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2010-cu il, № 7 (157), maddə 624) («LegalActs» LLC).

7 may 2013-cü il tarixli, [893](#) nömrəli Fərmana əsasən dəyişikliklərlə («LegalActs» LLC).

*Azərbaycan Respublikası
Prezidentinin
2010-cu il 15 iyul tarixli,
305 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir*

Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə *müsabiqənin və müsahibənin* keçirilməsi

Qaydaları haqqında Əsasnamə

I. Ümumi müddəalar

1. Bu Əsasnamə Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli, 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»yə uyğun olaraq hazırlanmışdır və miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə (bundan sonra — namizədlər) müsabiqənin *və müsahibənin* keçirilməsi qaydalarını müəyyən edir.
2. Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, miqrasiya orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə *və ya müsahibə* keçirilir.
3. Miqrasiya orqanlarında vakant ştat vahidləri olduqda, qulluğa qəbulla əlaqədar kütləvi informasiya vasitələrində və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet sahifəsində elan verilir.
4. Müsabiqədə *və ya müsahibədə* iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri şəxsən təqdim etməlidir:
 - vahid forma üzrə ərizə;
 - şəxsiyyəti təsdiq edən sənədin surəti;
 - kadrlar uçotunun şəxsi vərəqəsi;
 - tərcümeyi-hal;
 - *müvafiq təhsilə malik olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;*
 - 3x4 sm ölçüdə dörd ədəd rəngli fotosəkil;
 - əmək kitabçasının (olduğu təqdirdə) təsdiq edilmiş surəti;
 - hərbi biletin təsdiq edilmiş surəti;
 - sağlamlıq haqqında arayış.
5. Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müəyyən edilmiş qaydada yoxlanılır.
6. Orta və böyük (baş miqrasiya xidməti müşaviri və miqrasiya xidməti müşaviri istisna olmaqla) xüsusi rütbələr üzrə nəzərdə tutulmuş vəzifələrə, ~~bir qayda olaraq,~~ şəxslər müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. *Kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə qəbul müsahibə əsasında həyata keçirilir.*
7. Müsabiqəyə «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin tələblərinə cavab verən ali təhsilli, *müsahibəyə isə ən azı tam orta və orta ixtisas təhsilli* şəxslər buraxılırlar.
8. Aşağıda göstərilən şəxslər ixtisas imtahanından azad edilirlər və onlarla yalnız söhbət aparılır:
 - 8.1. prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;

8.2. digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;

8.3. hüquq sahəsində elmi dərəcəsi olan şəxslər;

8.4. texnika və informasiya texnologiyaları sahələri üzrə yüksək biliyə və təcrübəyə malik olan mütəxəssislər;

8.5. böyük (kiçik miqrasiya xidməti müşaviri istisna olmaqla) xüsusi rütbələr üzrə nəzərdə tutulmuş vəzifələrə qəbul üçün müraciət edən şəxslər.

II. MÜSABİQƏ VƏ MÜSAHİBƏ KOMİSSİYALARI

9. *Müsabiqə və müsahibənin keçirilməsi, namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün Müsabiqə və Müsahibə komissiyaları (bundan sonra — Komissiyalar) yaradılır. Komissiyaların tərkibi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən təsdiq edilir.*

10. *Komissiyaların işinə müvafiq sahələr üzrə alim, psixoloq və ekspertlər cəlb edilə bilirlər.*

11. *Komissiyaların iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir.*

12. *Komissiyaların iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledicidir. Qərarlar icaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. Komissiyaların işinə qanunsuz müdaxilə yolverilməzdir.*

III. Müsabiqənin VƏ MÜSAHİBƏNİN keçirilməsi

13. *Namizədlərin müsabiqəyə və müsahibəyə buraxılması, müsabiqənin və müsahibənin şəffaf üsullarla keçirilməsinin təşkilinə dair digər məsələlər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müəyyən edilir və ictimaiyyətə çatdırılır.*

14. *Müsabiqənin və müsahibənin müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək məqsədi ilə aidiyyəti dövlət orqanları cəlb oluna bilirlər.*